





Duxarxanda\* Vəlibəy oğlu Abbas var idi. O Abbas atasından sonra atasının yerində tikmə oldu. Onun tikməliyində bir pəhlivan qoçaq var idi. O pəhlivanın adı Dahaduruz bəy idi. O pəhlivan Şah Abbası çox incitdi, ona görə Şah Abbas təbl-balaban döydürdü, bütün tikmələrini yığdı, meydanda iki dənə qiymətli ləhl\*\* qoydu, təklif elədi öz tamam tikmələrinə:

– Kim gedib Dahaduruz bəyi öldürüb, onun başını gətirə bilərsə meydanda olan iki ləhli məndən xələt alacaq.

Lakin heç kəsdə bu cürət olmadı. Vəlibəy oğlu Abbasın orada iki düşməni var idi; bunlardan birisinin adı Sarı Xoca, o birisinin adı isə qul Abdulla idi. Onlar gedib Şah Abbasə dedilər ki, Dahaduruz bəyin başını Vəlibəy oğlu Abbasdan başqa heç kim gətirə bilməz. Şah Abbas onlardan soruşdu:

– Məyər Abbasda belə qüvvə var?

Onlar Vəlibəy oğlu Abbası Şah Abbas üçün o qədər təriflədilər ki, Şah Abbas yəqin etdi ki, əyər Vəlibəy oğlu Abbas bu gün getsə sabah Dahaduruz bəyin başını gətirər. Şah Abbas həmin iki ləhli götürüb verdi bir qasidə və bir kağız da yazdı ki: “ey Vəlibəy oğlu Abbas! Bu sənin xələtlərin. Beş günün müddətinə Dahaduruz bəyin başını gətir-sən, gətirib-sən. Gətirməsən sənin öz başın onun əvəzinə gəlməlidir”. Kağız xələtlərlə geldi çatdı Abbasa. Abbas xələtləri gördü, şad oldu, kağıza baxdı, başladı ağlamağa. Anası ondan soruşdu:

– Abbas, niyə belə ağlayırsan?

Abbas dil oldu anasına ki:

– Ana, bu gün mən ağlayıram, sabah sən mənim üçün ağlarsan.

Anası soruşdu:

– Niyə?

Abbas dil oldu ki:

– Ana, Şah Abbas əmr edib: get, Dahaduruz bəyin başını gətir. Halbuki mən eşitmışəm Dahaduruz bəyin iyidliyini. Mən bir plov giləsi kimi onun buguna yapışaram. Məndə o cəbbə hanı mən gedim Dahaduruz bəyin başını gətirəm?

---

\* Tifarqan

\*\* Ləl

Anası dedi:

– Oğul, mən ölməmişəm. Mən sənə bir tədbir diyərəm. O tədbir ilə gedərsən, Dahaduruz bəydə yüz can olsa biri qurtarmaz.

Bu sözdən Abbasın ürəyi açıldı. Anasına dedi:

– Gözləruvə heyranam, ana görüm nə tədbirin var, de mənə.

Anası Abbasa dedi:

– Sən cəngi-təbl-balaban döydür, üç yüz atlı cəm elə.

Abbas dedi:

– Ana, bunu hazır elərəm. Dalını de!

Anası dedi:

– Qırx-əlli top qırmızı parça al, qırx-əlli at, qatıra samandan bardan tut.

Anası bu tədbirləri diyəndən sonra Abbas ayağa durdu, cəngi-təbl-balaban döydürdü, anasının dediyi tədbirləri tamam hazırladı, dedi:

– Ana, daha nə eləyim?

Anası dedi:

– Sən gecə ilə bu üç yüz atlını, bu qırmızı parçanı və saman bardanlarını götürüb gedərsən. Dahaduruz bəyin məskəni Supalı yamac adlı bir dağدادı. Oraya çatdırın, bu saman bardanını düşürdüb, bir yerdə bir-birinə söykəyərsən, qırmızı parçanı da sərərsən onun üstünə, üç yüz atlının yüz atlısını bir yanda, yüz atlısını bir yanda, yüz atlısını da bir yanda gizlədərsən. Dahaduruz bəyin qaraulcusu səhər açılan kimi üstünə qırmızı parça sərilmış dövləti görər, gedib Dahaduruz bəyə deyər ki, tacir malı tökülüb Supalı yamacın güneyində. Dahaduruz bəy gələr həmin malın üstünə. Siz onu öldürərsiz.

Abbas üç yüz atlısını, aldığı qırx-əlli top qırmızı parçanı və saman bardanlarını yola saldı. Özü polad geyimə geyindi, dəbilqəsini qoydu başına, atını minəndə ürəyində Allah ilə bir niyyət keçirtdi. Niyyəti bu oldu, dedi: “Ey heçdən məni xəlq eliyən Allah! Əgər bu davada mənə firsənd versən, mən Dahaduruz bəyi fəth etsəm, gəlib çoxlu fəqir-füqara təzəliyərəm”.

Abbasın bu duası onda dərgir oldu. Abbas yola düşdü, gəldilər Supalı yamacın bir güneyində gecə vaxtı tayları düşürdüb, bir-birinə söykədilər. Abbas yüz atlını bir yanda gizlətdi, yüz atlını bir yanda gizlətdi, özü də yüz atlının bir yanda gizləndi. Hər yüz atlıya bir əmr verdi:

– Sabah açıldı, Dahaduruz bəy gələr burada yiğdiğimiz malın üstünə öz qoşunu ilə. Onda daha heç bir üzr, bəhanə yoxdur. Dədəm, nənəm kor dedi, hər yetənə vur dedi.

Sabah oldu. Dahaduruz bəy əyləşmişdi öz qalasında. Onun qaraul-çusu bu dövləti gördü, gəlib Dahaduruz bəyə xəbər verdi:

– Haçana qalıbsan? Bilmirəm, hansı tacirin dövləti tökülüb Supalı yamacın güneyində, sənin dünyadan xəbərin yoxdur.

Dahaduruz bəy bu sözü eşidib, öz dəstəsinə əmr elədi ki:

– Geyinin!

Dahaduruz bəy özü polad geyim geyindi, dəbilqəni qoydu başına, otuz iki əsbabul-əsbəhə-əsləhəli pəhlivan götürdü, yola düşdülər. Supalı yamacın güneyinə, Dahaduruz bəy qabaqda çatdı, bu taylara əl vurdu, taylor əlinə yüngül gəldi. Onun dəstəsi gəldi. Dedilər:

– Niyə qalmışan?

Dahaduruz bəy dəstəsinə dedi:

– Bu tacir malı deyil, bu hökümət hiyləsidir, üstümüzdə qoşun var, amada olun.

Bunlar durdular bu yan o yana baxmağa, onda gördülər yüz atlı bu yandan çıxdı. Abbas özü də birinci yüz atlının içində idi. O iki yerdə gizlənən atlilar da çıxdı. Dahaduruz bəyin dəstəsini saldılar əhatəyə, davarı başladılar. Bir saat kimi bunlar elə dava elədilər ki, Dahaduruz bəyin dəstəsini tamam qırıldılar. Dahaduruz bəyin özünə nə qədər qılınc, ox vurdular, ona əsər eləmədi. Dahaduruz bəy üç yüz atlının içindən üz qoydu qaçmağa. Abbas dedi ki, Şah Abbas məni bunun üçün göndərmişdi, bu da qaçı, bəs mən neylöyim? Abbas öz qoşuna dedi:

– Ey mənim qoşunum! Şah Abbas Dahaduruz bəyin başını tək məndən istəyib, sizdən istəməyib. Siz qalın, mənə tamaşa eləyin.

Abbas tək at başı saldı onun ardıcınan. Dahaduruz bəy qayıtdı baxdı ki, bu qoşundan bir atlı ardiyican gəlir. Abbas Dahaduruz bəyi o qədər qovdu ki, gəlib Xotkər şəhərinin yaxınlığında Dahaduruz bəyin atı yoruldu. Abbas atını qulaqlaşdırıldı onun atı ilə. Dahaduruz bəy atın üstündə əyilmişdi. Sağdan, soldan, atı üzəngiləyirdi ki, at qıvraq getsin. Abbas gördü bu at üstə əyilib, bunun polad geyimindən dəbilqəsi aralanıb, iki barmaq enində onun boynu görükür. Abbas gördü ki, küştü ilə buna gücü çatmaz, dedi: “indi fürsəndin yeri buradır”. Qılıncı siyirdi, daldan onun boynunun kökündən elə vurdu ki, başı bir tərəfə,

bədəni bir tərəfə düşdü, onun bugalarından yapışdı, atdı atın torbasına, atını mindi, təzədən qoşun Abbası bürüdü. İstədilər Abbası vursunlar. Abbas heç kimə imkan vermədi. O qoşunun böyüyü baxdı gördü ki, bu adam Dahaduruz bəy deyil, öz atını sürdü Abbasın yanına, dedi:

– Oğlan, öldürdüyün kimdir?

Abbas Dahaduruz bəyin başını atın torbasından çıxarıb, onun qabağına atdı və dedi:

– Öldürdüyüm Dahaduruz bəydir.

Bu qoşun böyüünün adı İbrahim paşa idi. İbrahim paşa at qarışq Abbasın başına dolandı. Abbas dedi:

– Belə niyə edirsən?

İbrahim paşa Abbasa dedi:

– Sən kimin tikməsisən?

Abbas dedi:

– Mən Şah Abbasın tikməsiyəm.

Onda İbrahim paşa dedi:

– Neçə gündür bu başdan örträ göy mənim yorğanımdır, yer mənim döşəyim. İndi səndən xahiş edirəm gəlib üç gün mənə qonaq olasan. Sora hər ikimiz bu başı aparaq xotkarın yanına. Mən sənin üçün Xotkardan paşalıq allam.

İbrahim paşa Abbası qonaq gətirdi. Abbas öz evindən bir az uzaq mənzil verdi. Ona bir nəfər də molla xidmətçi verdi. Abbas burada bir gecə qaldı. Səhər Abbas balaca bikef idi, xidmətçi qorxub onu dindirmədi. Getdi İbrahim paşanın yanına, ona dedi ki:

– Sənin pəhlivanın bidamağdır.

İbrahim ona dedi ki:

– Onlar müsəlmandır. Onlar bikef olanda ya musiqi çaldıralar, ya tərlan götürüb, ova çıxarlar. Sən get ona de. Əgər ov istəyir, yaxşı tərlanımız var, tərlan gətirək ova çıxsın və yaxud musiqi istəyirsə, musiqi çaldıraq.

Xidmətçi Abbasın yanına gəlib dedi:

– Pəhlivan, İbrahim paşa dedi ki, bikef olmasın. Əyər ov istəyir, ona yaxşı tərlan və bələd verək, ova çıxsın. Yaxud musiqi istəyir, musiqiçi çağırıq, onun üçün musiqi çalsın.

Abbas xidmətçiye dedi:

– İndi get, mənim üçün bir tərlan və bir bələd gətir. İndi ki, mən ova çıxdım, axşam gələrəm, musiqiçi gətirərsiz, musiqi çalar.

Xidmətçi gedib, bir tərlan və bir bələd gətirdi. Abbas atı mindi, bələd də tərlanı götürüb ova çıxdılar. Abbas bələdə tapşırdı:

– Haçan mən icazə versəm, quşu qırqovulun üstünə buraxarsan.

Ovda qırqovul çıxdı. Abbasın tapşırığı bələdin yadında olmayıb, tərlanı buraxdı. Qırqovullar özlərini saldırılar biniyə. Tərlan ova etinə etməyib, uzağa getdi. Abbas gördü ki, tərlan itdi, bələdə dedi:

– Bələd, belə baxıram sən Dahaduruz bəyin cinsindənsən. Abbas istədi bu bələdi öldürsün. Bələd Abbasə yalvardı, Abbas onu öldürməyib dedi:

– Düş qabağa, quş gedən səmtə gedək.

Bələd fikirləşdi ki, bu Dahaduruz bəy kimi adamı öldürüb, məni də öldürürər. Mən bir cür edib bunun əlindən qurtaram.

Bələd dedi:

– Ey pəhlivan, biz ikimiz də bir yerdən getsək quşu tapa bilmərik.

Abbas dedi:

– Bəs neyliyək?

Bələd dedi:

– Sən dağın bu tərəfindən get, mən də dağın o tərəfindən. Dağın dalında bir-birimizin qabağına çıxaq, quş ya sənə dariyar, ya da mənə.

Abbas atını sürdü, çıxdı dağın başına, gördü ki, bu dağın qabağı yaxın bir hamardır. Amma qırx dənə cəngəri çadır lam-əlif-lam kimi keçib bir-birinə. O çadırlar da kimin idi?.. İbrahim paşanın bir qızı var idi, adı Gülgəz xanım. Səksən kənizi ilə oraya seyrə çıxmışdır. Haman qırx çadırın içində bir qızıl qübbəli çadır var idi. Abbas atını sürdü haman çadırın üstünə. Gülgəz xanımın kənizlərindən biri Abbası gördü, Gülgəz xanıma xəbər verdi ki:

– Qonağımız gelir.

Gülgəz xanım kənizə dedi:

– Qonağı apar, kef çadırında sakit elə.

Abbas keyf çadırının qapısında atdan düşüb, atını qolbənd elədi. Girdi çadırı. Gördü bu çadırda çoxlu musiqi alətləri var. Abbas kənizə dedi ki:

– Bu sazlardan birini mənə ver.

Kəniz Abbasə dedi:

– Böyüümüz var, qoy ondan icazə alım, sonra gəlim sənə saz verim.

Kəniz Gülgəz xanımın yanına gedib dedi:

– Xanım, qonaq aşiq çıxdı.

Gülgəz xanım dedi:

– Necə?

Dedi:

– Məndən saz istəyir.

Gülgəz xanım dedi:

– Kəniz, o necə adamdır?

Kəniz dedi:

– Gülgəz xanım, Allah sən üçün yetirib. O oğlan ki var, gözəllikdə Yusifə bərabərdir, iyidilikdə Rüstəmi-saniyə şikəstlik verir.

Gülgəz kəninizinə dedi:

– Kəniz, get ona bir saz ver, onun çadırının sağ tərəfini at, mənim çadırımın da sol tərəfini at, mən də onun saz çalmağına burdan tamaşa edərəm, bəyənsəm, gələrəm onun yanına, bəyənməsəm, çayını, çörəyini verərik, gedər.

Kəniz Abbas'a bir saz verdi. Abbas başladı saz çalmağa, Gülgəz xanım Abbasın saz çalmağını eşidib, dayana bilmədi, bir dəfə gərdən-bazlılıq elədi, onun on dörd hörük saçı kürəyinin ortasında qaldı. Durdu kənizləri ilə Abbasın yanına gəlməyə. Abbas bunlara baxıb gördü Allah yaradan gün bu yandan çıxıb, bir gün də bir yandan gəlir. Abbasın əlində saz, Gülgəz xanımın bu gəlməsinə oxuyub belə deyir:

Gün təki parlayıb, çıxıb xeymədən,  
Onun söləsidi çaya düşübdü.  
Qızıl gül açılıb eyni vaxtında,  
Bənövşənin boynu yaya düşübdü.

Abbas bu zaman gördü ki, Gülgəz xanımın yaxası açıldı. Görək Abbas Gülgəzə nə dedi:

Sən gözəlsən, gözəllərin ələsi,  
Görüm səni tutsun onun duası.  
Bir yandan açılı qızın yaxası,  
Elə sannam çeşmim aya düşübdü.

Gülgəz bu sözü eşidəndə kəninizinə dedi:

– Kəniz, sən get bu oğlana de qızların çoxu mənlə düşməndi, atın bir az üzdən sürsün, atını çok dərinə salmasın.

Gülgəz xanım istədi yaxasını vursun ki, Abbas onun sinəsini görməsin. Yaxasını vuranda Abbas görək nə dedi:

Gecə, gündüz əzbərimsən dilimdə,  
Tərlan quşum sığal verər əlimdə,  
Abbas deyir: bivəfa yar yolunda  
Əbəs cavan ömrüm qarət eylədim.

Onda Gülgəz öz kənizinə dedi:

– Ay qız, mən buna hacandan yar oldum ki, bu özünü mənə yar eylədi!?

Abbas gördü ki, Gülgəz kənizi ilə danışır. Abbas dil oldu:

– Gülgəz xanım, bu zamanda sıfariş ilə həcc qəbul olmur. Zəhmət çək, mənimlə özün danış.

Onda Gülgəz kənizinə dedi:

– Sən get, ondan soruş gör, o, buraya niyə gəlib?

Kəniz gəlib Abbasdan soruşanda görək Abbas nə dedi:

Mən əzəldən görümuş idim düşumu,  
Sərimdən apardın əqli-huşumu.  
Əlimdən uçurtdum tərlan quşumu,  
Gülgəz, sizin bu diyara gəldimi?

Gülgəz dedi:

– Bu özü belə iyiddir, get, ondan soruş, quşu da özünə bərabərdi, ya yox? Onun quşunun nam-nişanını örgən.

Kəniz Abbasdan quşunun nam-nişanını soruşanda görək Abbas nə dedi:

Tamam ellər oldu bizimlə yağı,  
Sinəmə çəkibsən düyünlə dağı.  
Qızıl paçabəndidi, ipəkdən bağlı,  
Gülgəz, sizin bu diyara gəldimi?

Gülgəz xanım başa düşdü ki, bu, atasının qonağıdı. Dedi:

– Ey Vəlibəy oğlu Abbas, indi bildim ki, sən mənim atama qonaqsan. Mən buraya qırx günün seyrinə gəlmışdım. Amma qırx günün seyrini özümə haram eylədim. Sözün üstünü çox açma. Şəhərdə mənzilin harda olsa, mən sənin yanında hazırlam.

Abbas bu sözdən başa düşəndən sonra sazin mizrabını sancıb əyləşdi. Gülgəz xanım öz çadırına qayıtdı. Abbas üçün çay, çörək gəndərdi. Abbas yeyib içdikdən sonra atını minib şəhərə gəldi. Abbasın haman xidmətçisi əvvəlcə Abbasın atını sakit etdi, sonra Abbas üçün çay gətirdi. Abbas çaya etina etmədi. Xidmətçi gördü bu çay içmir. Yəqin ki, acdır deyə, Abbas üçün xörək də gətirdi. Abbas xörəyə də etina etmədi. Gülgəzdən ayrıldığı üçün bir qədər darıxırdı. Xidmətçi gördü ki, Abbas çay içmədi, xörək də yemədi. Yəqin etdi ki, at üstə çox inciyib, odur ki, rəxtixab saldı, guya Abbas dincəlsin. Abbas rəxtixaba da etina etmədi. Xidmətçi Abbasdan qorxub, onu dindirmədi. İbrahim paşanın yanına gəlib dedi:

– Sənin pəhlivanın nə çay içmir, nə xörək yemir, nə də rəxtixaba etina etmir.

İbrahim xidmətçiyyə dedi:

– Sən eşitməmisən. Bələd tərləni itirib. Ola bilər pəhlivan quşa görə bikekdir. Çünkü onlar quş itirməzlər. Sən get, bir kağız və bir qələm götür, qal onun qulluğunda. Ona de: nə cür quş istəyirsən de mənə, mən yazım kağıza, verim İbrahim paşaya, sən üçün sən bəyənən quş alsın.

Xidmətçi kağız, qələm götürüb, gəldi Abbasın yanına. Abbas bunu görüb, xidmətçiyyə dedi:

– Bu qələm, kağız nədir?

Xidmətçi Abbas'a dedi:

– Xudkar dedi elənci quşların mini onun bir tükünə qurban və mənim xəzinəm ona qurban olsun. Nə cür quş istəyir desin sənə, sən yaz kağıza, gətir, onunçun o istəyən quş alım.

Abbas xidmətçiyyə dedi:

– Sənin o kağız, qələmuvə qurban olum. Mən bu gün bir quş görmüşəm. Yaz kağıza, apar ver xudkara, o quşu mənim üçün alsın.

Sənə qurban olum, ay yazan molla,  
Molla, mənim ərzim yara yaz, yara!  
Sanasan cəlladdır kipriyi, qaşı,  
Molla, mənim ərzim yara yaz, yara!

Molla bu sözləri yazmadı. Abbas ondan soruştı:

– Molla, niyə yazmirsən?

Molla dedi:

– Sənə fəda olum, bu sözü mən yaza bilmərəm. Əgər yazsam Xudkar məni öldürər. Diyər ki, sən bilmirsən bizim yerdə yar-yar adlı quş yoxdur.

Abbas gördü bu molla başa düşmür. Görək Abbas nə dedi:

Qəvvas olub, dəryalara dolmuşam,  
Dərdü qəmin bu canıma salmışam.  
Tərlanımdan yaxşı tərlan tapmışam,  
Molla, mənim ərzim yara yaz, yara!

Molla bu sözləri də yazmadı. Abbas dedi:

– Niyə yazmırsan?

Molla dedi:

– Sənin sözlərin bizim sözlər ilə düz gəlmir. Sən deyirsən mənim ərzim yara yaz, yara, bizlər yara “yarğan” deyərik. Sən deyirsən tərlanımdan yaxşı tərlan tapmışam. Bizlər tapmışama “bulmışəm” deyərik. Odur ki, yaza bilmərəm.

Abbas əyləşmişdi, xidmətçi molla ayaq üstündə idi. Abbas gördü həyətə bir qərəlti gəldi. Abbas fikir verdi ki, bu gələn Gülgəzdir, dedi:

– Molla, boynuvi bu yan-o yana döndərsən sənə bir qılınc vuraram, ortandan keçər. Qələmuvi yaxşı tut, bir yaxşı quş adı yadına düşüb, onu deyirəm, yaz!

Molla Abbasa dedi:

– Sənə qurban olum pəhlivan, əyər desən bir il yerindən tərpənmə, düz qal, qalaram, ancax məni öldürmə.

Abbas dedi:

Qayim olsun yar ovlağı,  
Budur yar gəldi, yar gəldi!  
Yıxıbdır çadır-otağı,  
Budur yar gəldi, yar gəldi!

Molla gördü ki, Abbas bayaq deyirdi yara yaz, yara, indi deyir yar gəldi, yar gəldi. Molla dedi:

– Pəhlivan, bu da quş adıdır?

Abbas dedi:

– Ləvənd oğlu ləvənd, məgər quş erkək, dişi olmaz? Bəyəğ dediyim erkəyi idi, indi onun dişisidir deyirəm.

Abbas dedi:

Abbas deyər çallam sazı,  
Çəkən olmaz ərki, nazi,  
İbrahim paşanın qızı,  
Budur yar gəldi, yar gəldi!

Molla gördü ki, bu Gülgəz ilə danışmış. Çıxdı gəldi öz evinə, əyləşib Abbasın dediyi sözlərin dörd kəlməsinə on kəlmə də yalan yazdı, gətirib verdi Xudkara. Onda İbrahim paşa əmr etdi ki:

– Mənim carçımı çağırın!

İbrahim paşa carçıya belə bir tapşırıq verdi:

– Elə bir car çağır ki, mənim həyət-bacamda gəzənlər və xələtimi geyənlər eşitsinlər. Gecədən beş saat keçmiş Vəlibəy oğlu Abbasa möhlətdir, beş saatdan sonra gərək başı bədənindən elə götürülsün ki, bədəninin xəbəri olmasın.

Duxarxan mahalının adamlarından biri burada qulluq edirdi. O bu sözü eşitdi, qırıti davam etməyib, qılincını bağladı belinə, istədi bir baş Abbasın yanına gəlsin. Gördü yox, bundan fayda yoxdur. Dedi:

– Mən gedim Gülgəzdən xəbər bilim, əyər bu söz doğru olsa Gülgəzi də qoşaram Abbasə gedərlər.

Bu adam gəldi Gülgəzin yanına, Gülgəzə dedi ki:

– Gülgəz, mən səni bəyənmışəm. Mən ölüm əluvi vur mənim əlimə!

Bu sözdə Gülgəz dedi:

– Mən nə eləmişəm ki, sən məni bəyənmisən?

Dedi:

– Abbas Dahaduruz bəy kimi pəhlivanı taxtiyə qədeyib, sən bu gecə onun başını kəsdirirsən, bəs bu zirəklik deyil, nədir?

Bu sözdə Gülgəz bildi ki, bu, Abbası istəyəndir, ona dedi:

– Səndən xahiş edirəm, sən burada mənə bir-iKİ saat köməklik etsən, heç qoymaram Abbasın başından bir tük belə əskik olsun.

Gülgəz ona min tūmən pul verib dedi:

– Get, mənim üçün Minəxordan bir cüt at al gətir. Sən gələnə kimi də mən öz işimi düzəldərəm.

Bu kişi atlar üçün gedəndən sonra Gülgəz xanım ayrı qasidə bir dəst kişi libası gətizdirdi. Gülgəz xanım kişi libasını geyindi və qılinc-

qalxan bağlayıb, qiymətdən ağır, vəzndən yüngül öz işlətdiyi şeylərindən yiğdi xalixurcinə. Bu vaxt atlar gəldi. Gülgəz xanım həmən qasid ilə çıxıb atların yəhərlərini qoydular, xalixurcini bir atın tərkinə bağladı, qasidin zəhmət haqqını verib, atların birisini mindi, o birisin də cilovunu tutub, gəldi Abbas olan mənzilin həyət qapısına. Abbası səslədi. Abbas yatmışdı, Gülgəzin səsini eşidib, qılincını götürüb, qapiya yüyürdü. Abbas içəridən səs verdi:

– Dostsan məni çağırırsan, ya düşmənsən?

Gülgəz dedi:

– Mən səninlə dostam. Ancaq gecənin bu aləmində çağırənı düşmən hesab edərlər.

Abbas dedi:

– Yaxşı, oldun dost. Məni neyləyirsən?

Gülgəz dedi:

– Məyər anuvun qoynunda yatmışan? Gedib seyrgahda Gülgəzi görübəsən, ordan gəlib bu mənzildə olursan. Gülgəz bura sənün yanuva gəlib. Sən ilə Gülgəzin arasında olan söhbəti molla xəbər verib Xudkara, Xudkar car çağırtdırıb, gecədən beş saat getmiş gərək sənin başun bədənidən götürülsün, mən Duxarxan mahalının adamında-nam. Mənə torpaq təəssübi gəlib, gəldim səni götürüb qaçam. Ancaq Dahaduruz bəyin başını da götür. Bir vaxtda vəcuvə gələr.

Abbas dedi:

– Bəs mənim atım necə olsun?

Gülgəz dedi:

– Sən üçün at da götirmişəm.

Abbas geyindi, Dahaduruz bəyin başın da atın torbasında, çiyninə asıb, çıxdı həyətə, Gülgəzin götirdiyi atı mindi, hər ikisi yola düşdülər. Ancax Abbas bilmirdi onun ilə gedən Gülgəzdir. Bunlar gecə yol edib, səhər açılana yaxın Abbas gördü ki, bu yerlər tanıldığı yerlərdir. Abbas dedi:

– İndi səhər açılır, namaz vaxtına az qalıb, gedək bir bulağın yanında düşək, namazlarımızı qılaq.

Gülgəz dedi:

– Biz gedib orada düşsək, daldan üstümüzə qoşun gəldi, onda neylərik?

Abbas dedi:

– Bəs neyliyək?

Gülgəz dedi:

– Sən get namaz qıl, mən qalıram atların yanında. Sonra sən gələrsən, mən gedərom.

Abbas getdi, namazını qılıb gələnə kimi səhər açıldı. Abbas gəldi. Gülgəz gördü ki, indi Abbas gəlib surətindən onu tanıyacaq, uzaqdan səs verdi ki:

– Abbas, atlardan muğayat ol, mən getdim namaz qılmağa.

Gülgəz gəlib bulağın yanında kişi libasını soyundu, zənən libasında namaz qılmağa başladı. Namazın axırında Gülgəzi sona yuxusu götürdü, yatdı. Abbas gözlədi, gördü ki, yoldaşı gəlmədi. Abbas atların cilovunu çəkərək onun yanına gəldi. Uzaqdan baxıb gördü bir dəst qara libas bir tərəfdə və bir dəst qırmızı libas bir tərəfdə görünür. Abbas gördü bu qırmızı libas haman libasdır ki, seyrgahda görüb. Abbas atların cilovunu buraxıb, Gülgəzin yanına gəldi, görək Gülgəzə nə dedi:

Sərim qurban olsun beylə naqqşa,  
Gətirdin dəstimi damana, Gülgəz!  
Ağ üzdə xallara, mah qələm qaşa,  
Əbrulərin bənzər kamana, Gülgəz!

Şəddə çalıb, zülf tökülib bellərə,  
Mən qurbanam zikr eliyən dillərə,  
Sənsiz gedər olsam bizim ellərə,  
Oluram dərdündən divana, Gülgəz!

Gəl üzəngün basım, Gülgəzum, atdan,  
Sən məni qurtardun alovdan, oddan,  
Abbasın sevgisi, xabi-qəflətdən  
Tavus tək silkinib oyan, a Gülgəz!

Onda Gülgəz xabdan durdu ayağa. Geyinib Abbas ilə bərabər təzədən atlanıb, Abbasınan haman sərçəsmə üstə dayanmışdı ki, gör-dülər qoşun sədası gəlir. Abbas dil oldu ki:

– Gülgəz, sən Xudkar şəhərinin və öz atavun qoşununun səs-sədasını tanıyırsan?

Gülgəz qulaq asdı, dedi:

– Xudkar şəhərinin məxluqunun sədası yoxdu.

Burada Abbas dedi:

– Dayan, mən qulaq asım.

Abbas qulaq asdı, gördü ki, qənim düşmənlərinin səsi gəlir. Abbas eşitdi ki, Sarı Xoca soruşur ki: Qul Abdulla, biz Abbası göndərtirdik Dahaduruz bəyin başı üçün, bilmədik Dahaduruz bəy Abbası öldürdü, ya qaldı. Onun necə olmasını bilmədik.

Abbas bu sözü eşidəndən sonra Gülgəz də nəzərindən çıxdı. Bir dəfə çıçırdı ki:

– Gülgəz, getdim, gəl!

Abbas bu sözü diyəndə Gülgəz bir vaxt gördü Abbas at üstədir. Abbas at başı saldı bunların üstünə.

Bunları Şah Abbas qoşun ilə Şiraza göndərmişdi. Şah Abbas naxoşlamışdı. Həkimlər ona eşq azarı demişdilər. Bunlar da Şirazdan Şah Abbas üçün qırx dənə xəsa gətirirdilər. Abbas bunların üstünə çıxdı necə tərlan kəklik üstə çıxar. Onlar pərən-pərən oldular. Abbas çox əlləşdi onların hamısını tutsun, baxdı gördü mümkün deyil. Atını sürdü təkcə qul Abdullanın üstünə. At üstə əl atıb, onun kəmərini tutdu, onu yəhərdən çıxartdı və havadan paya kimi yerə atdı, özü də atdan düşdü. Qul Abdullanı arxası üstə uzatdı, onun əllərini döşü üstə qoyub, ayağı ilə basdı, qılıçı siyirdi, istədi qoysun qul Abdullanın boğazına, bu yandan Gülgəz gəldi, gördü Abbas bir nəfəri yıxıb, istəyir başını kəssin. Gülgəz xanım əl atıb Abbasın qılincını tutdu. Abbas dedi:

– Gülgəz, mənim qılincımı tutma! Gərək bunu öldürəm mən!

Gülgəz dedi:

– Nə səbəbə bunu öldürürsən sən?

Abbas dedi ki:

– Bu mənim ölümümə əlləşib.

Gülgəz dedi:

– Bu sənin ölümüvə əlləşib, bəs indi bu hardadır?

Abbas dedi ki:

– İndi mənim təpiyimin altında.

Gülgəz dedi:

– Abbas, mərdimazarın axırı belədir. Ancaq mən səndən xahiş edirəm, necə biz ikimiz cavan, təzə, növrəstə gül kimi açılmışıq, belənçi adamın nəhəx qanı bizim qabağımızda tökülməsin.

Abbas dedi:

– Gülgəz, eşitmirəm bu sözü. Gərək bunu öldürəm.

Gülgəz gördü yox, Abbasın pəhlivanlıq qeyzi gəlib başına. Gülgəz oxuyub Abbasa yalvarır:

Sənə qurban olum, mənim Abbasım,  
Abbasım, bəxş et, gəl, sən Abdullanı  
Dolanım başuva misli-pərvanə,  
Abbasım, bəxş et, gəl, sən Abdullanı

Abbas deyir:

Sənə qurban olum mənim Gülgəzim,  
Vallah, bağışlamam mən Abdullanı.  
Əbəs yerə sən bu sözü söyləmə,  
Vallah, bağışlamam mən Abdullanı.

Gülgəz deyir:

Qəvvas olub dəryalara dolmuşam,  
Dörd-qəmuvi bu canıma salmışam,  
Atamı atmışam, sənlə gəlmışəm,  
Abbasım, bəxş et, gəl, sən Abdullanı.

Gülgəz bu sözü deyəndən sonra Abbasın qeyzi sakit olub gördü ki, Gülgəzin könlü sınar, bir təpik vurdu qul Abdullanın qabırğasından, dedi:

– Ləvənd oğlu, dur, it gözümün qabağından, qoy gözüm səni gör-məsin!

Ondan sonra Abbas Gülgəz ilə bərabər atlarını mindilər, gəlib çatdılar Duxarxana. Duxarxan əhalisi elə bilirdi ki, Abbas Dahaduruz bəylə olan davada ölüb. Abbas Gülgəz ilə barəbər öz evinə gəldi, tamam şəhər əhli qırmızı geyindi, dostları şad oldu və faşir-fügəra təzələdilər. Abbas evində bir on gün qaldı, anasına dedi:

– Ana, nə məsləhət bilirsin? Mən paşa qızının toyunu edim və yaxud Dahaduruz bəyin başını aparım Şah Abbasın yanına?

Abbasın anası dedi:

– Oğul, məsləhət özüvündür. İstəyirsən toyuvu elə, istəyirsən başı apar.

Abbas təzədən qırx-əlli atlı götürüb, Dahaduruz bəyin başını da götürdü. Anası Abbasa dedi:

– Oğul, gedirsen, sənin atavun İsfahanda bir tikmə qardaşlığı var, adı Məhəmməddir. Bu başı apararsan onun yanına. O nə məsləhət bilsə, o cür edərsən.

Nə Məhəmməd Abbası görmüşdü, nə də Abbas Məhəmmədi. Abbas gəldi İsfahana, Məhəmmədin evinə, Məhəmməd Abbası gördü dedi: “bu kimdir bu cəlal ilə, bu igidlik ilə gəlib mənim evimə?” Gözlərindən tanındı ki, bu qardaşlığı Vəli bəyə oxşayır. Dedi:

– Oğul, sən Abbassan?

Dedi:

– Bəli, mən Abbasam.

Abbas Dahaduruz bəyin başını nə cür gətirib və başına nələr gəlib – Məhəmmədə danışdı. Məhəmməd təzədən durub, Abbasın gözlərini öpüb, özü ilə apardı Şah Abbasın hüzuruna. Məhəmməd xan Şah Abbasə dedi ki:

– Abbas Dahaduruz bəyin başını gətirib.

Şah Abbasə Abbası çox təriflədi. Şah Abbas əmr elədi ki, təblabalaban vurulsun, meydan sulansın, Dahaduruz bəyin başını da, Abbası da gətirsinlər meydana. Şah bu işi ona görə belə elədi ki, Dahaduruz bəy əhalini çox incidib, qoy tamam dünya bilsin ki, Abbas Dahaduruz bəyi öldürüb. Şahın əmri ilə Abbası və Dahaduruz bəyin başını gətirdilər meydana. Baş meydana gələndən sonra həmən meydanda Şah Abbas Abbasə dedi ki:

– Sən bu isbatı yerinə yetirməkdə məndən nə istəyirsən?

Abbas dedi:

– Şah sağ olsun, sənin düşmənlərinin sərnügün olmasını və sənin sağlığıvi istəyirəm. Mənə heç bir şey lazım deyil.

Şah yenə təkrar edib dedi:

– İstəməlisən.

Məhəmməd də xəlvəti Abbasə demişdi ki, ancax düşmənlərəvi istəyəsən. Abbas da öz düşmənləri olan Sarı Xoca və qul Abdullanı Şah Abbasdan istədi. Şah əmr etdi ki, Sarı Xoca ilə qul Abdullanın köçləri Duxarxana yola salınsın. Dübarə Şah Abbasdan rəşdil-ziba söz istədi.

Abbas dedi:

Adam vardır adamların naxşıdır,  
Adam vardır heyvan ondan yaxşıdır.  
Adam var şal giyər, adam var dəri,  
Adam var mərifətdən yoxdur xəbəri.  
Adam var meydanda bəyənməz əri,  
Adam var pəhlivan ər də bəyənməz.

Ondan sonra şahın kərəmi cuşə gəlib, Abbas qırx min tümən pul bağışladı və on dörd dəst də libas. Yeddi dəsti onun özü üçün, yeddi dəsti də adaxlısı üçün bağışladı, dedi:

– Abbas, Duxarxan mahalın da bağışladım sənə. Cani sən, cani Duxarxan mahalı.

Ondan sonra Abbas gəldi Məhəmmədin yanına, dedi:

– Ata, indi icazə ver, mən gedim.

Məhəmməd dedi:

– Oğul, get, necə ki, şah sənə Sarı Xoca ilə qul Abdulları verdi, teztovluğ etməyib, yetişən kimi onlara nasağ eləməyəsən. Səbr ilə onlardan qisasuvı alarsan.

Abbas öz dəstəsi ilə, şahın verdiyi ənamları götürüb getdilər Duxarxana. Gələndən sonra toyunu elədi.